

*Azərbaycan Ordusu, Azərbaycan əsgəri bilməlidir ki, ölkəmizin ərazi bütövlüyü nəyin bahasına olursa-olsun, bərpa edilməlidir.*



Heydər ƏLİYEV

# AZƏRBAYCAN ORDUSU

AZƏRBAYCAN RESPUBLİKASI MÜDAFİƏ NAZIRLIYİNİN ORQANI

Qəzet 1992-ci il fevralın 11-dən çıxır 7 may 2016-cı il № 34 (2049) Qiyməti 25 qəpik

General-polkovnik Zakir HƏSƏNOV:

## Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti ordumuzun şəxsi heyəti üçün ən layiqli örnəkdir

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarixində müstəsna rola malik dahi şəxsiyyətdir. Onun respublikamızda siyasi hakimiyyətdə olduğu bir-birindən fərqli dövrləri təhlil ediləndə aydın olur ki, bütün mərhələlərdə dünən şöhrətli siyasi xadim xalqımız üçün mühüm xidmətləri olub. Hansı ki bu xidmətlər sayəsində Azərbaycan mütarəqqi inkişaf dövrünü yaşayıb, böyük gələcəyə hesablanmış mühüm işlahatlara imza atıb.

Azərbaycanın müstəqillik dövründən əvvəlki illərə, yəni Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi Sovet dövrünə nəzər yetirək. Keçmiş SSRİ adlı ittifaqın tərkibində mövcud olan respublikamız 1969-cu ilə qədər belə də ən geridə qalmış milli respublikalardan biri idi. Amma təcrübəli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətə gəlmişdən sonra qısa zaman ərzində Azərbaycan bir-birinin ardınca mühüm uğurlara imza atdı. Ulu öndərin o vaxtlar həyata keçirdiyi işlahatların arxasında böyük uzaqqorənlik, müdriklik dayanırdı. Respublikamızın iqtisadi-mədəni inkişafında qazanılan uğurlar bir millet olaraq bizi bütün dünyaya tanıtmışdır. Azərbaycan istehsalı olan bir sıra strateji məhsulların sorağı okeanın o təyindən, inkişaf etmiş ölkələrdən gəlirdi. Həmçinin mədəni əlaqələrinin genişləndirildi, xaqımız tanınındı.

Sovet dönməmində kifayət qədər yüksək vəzifədə xidmət edən zabitlər bu gün də xatırlayırlar ki, ümummilli liderimiz respublikaya ilk rəhbərliyi illərində hərbi təhsil müəssisələrinə baş çəkerdi və istər zabitlər, istərsə də kursantlar arasında öz milletimizin övladları-



nın barmaqla sayılacaq qədər azlıq təşkil etməsinə görə narahatlıq kecirirdi. Mehəz ötən əsrin 70-ci illərində onun birbaşa təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk ibtidai hərbi məktəbin - indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması respublikamız üçün olduqca mühüm hadisə idi. Heydər Əliyevin siyasi uzaqqorənliyi, sərkərdə qətiyyəti bu hadisədə özünü bir daha bürüze vermişdi. Xalqımızın tarixi sərkərdəlik ənənələrinə hörmət və ehtiram göstərən rəhbər yaxşı bilirdi ki, bu ənənələrin dirçəldilməsinə sadəcə bir təkan verilməlidir və o, bunu vaxtında edə bildi. Sonrakı

dövrlərin təcrübəsi göstərdi ki, həmin təhsil müəssisəsi Azərbaycan gəncliyinin hərbi peşələrə marağının yüksəlməsində müstəsna rol oynadı. Bu məktəbin yetirməsi olan nə qədər mezun müstəqillik dövründə doğma ordumuzun yaranmasında və formallaşmasında mühüm rol oynadı, torpaqlarımızın erməni işğalçılarından müdafiəsində fədakarlıq göstərdi. Neçə-neçə sərkərdə və generalımız məhz həmin məktəbi bitirib və haqlı olaraq özlerini Heydər Əliyevin yetirməleri hesab edirlər.

Daha rəhbərin siyasi fəaliyətinin ikinci mühüm dövrü isə Azərbaycanın müstəqilliye qo-

ola bilərdi. 1993-cü ilin iyununda bütün xalqın arzusu və təkidli tələbi ilə ölkədə hakimiyətə qayıdan ulu öndərimiz yenidən siyasi iradə nümayiş etdirərək gənc müstəqil Azərbaycanı real təhlükələrdən xilas etdi və bununla da bütün bir xalqın yegane ümidi yerinə çevrildi. Mühüm siyasi və iqtisadi işlahatların müəllifi olan dahi rəhbərin xalqımız üçün ən mühüm xidmətlərindən biri də nizami bir ordunun yaradılması oldu. Buna görə da xalq onu doğma ordumuzun yaradıcısı hesab edir və əbədiyəşar komandan kimi xatiresində böyük ehtiramlı yaşıdır.

Azərbaycan xalqı xoşbəxtdir ki, dövlətçiliyimiz yene etibarlı şəxsə - ümummilli liderin yetirməsi olan güclü siyasi xadimə həvələ edilib. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən əbədiyəşar liderin idarəcilik təcrübəsi layiqince davam etdirilir. Müasir dövrde dövlətin əsas siyasi istiqamətlərindən biri ordu quruculuğunu inkişaf etdirməkdir və bu sahədə qazanılan uğurlar bir daha məlum aprel döyüşlərində öz təsdiqini tapdı. Bütün nailiyyətlərimizin fövqündə isə bize parlaq gələcək arzulamış ulu öndərimiz Heydər Əliyevin mühüm dövlət quruculuğu strateyi dayanır.

Dövlət rəhbəriyinin uğurlu ordu quruculuğu siyasetindən ruhanan hərbi qulluqçularımız da gündəlik döyüş tapşırıqlarını məsuliyyətlə icra edərək, təlim və məşqlərdə fəallıq göstərirler. Şübhəsiz, müasir ordumuzun yaradıcısı olan ümummilli lider Heydər Əliyevin ideyalarına sədaqətli olmaq, onun qiyməti ömür yolundan nümunə götürmək və ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin etimadını layiqince doğrultmaq Silahlı Qüvvələrimizdə xidmət edən hər kəsin ən vacib vezifəsidir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun ordunun şəxsi həyəti ilə görüşlərində tövsiyə etdiyi kimi, ümummilli liderimizin həyat və fəaliyyəti bu gün Silahlı Qüvvələrimizin hərbi qulluqçuları üçün ən layiqli örnəkdir.

"Azərbaycan Ordusu"

# “Heydər Əliyev ırsində hərb tarixi”

Silahlı Qüvvələrin Hərbi Akademiyasında elmi konfrans keçirilib



Müdafıə nazirinin təsdiq etdiyi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 2016-ci ilde elmi iş planı"na əsasən, mayın 4-de Hərbi Akademiyanın təşkilatçılığı ilə Təlim və Tədris Mərkəzində "Heydər Əliyev ırsində hərb tarixi" mövzusunda elmi konfrans keçirilib.



Müdafıə Naziriyinin rəhbər heyətinin, millət vəkillərinin, Hərbi Akademiyanın və xüsusi təyinatlı təhsil müəssisələrinin, habelə, ölkənin elmi ictimaiyyətinin nümayəndələrinin qatıldığı tədbir xalqımızın dahi rəhbəri Heydər Əliyevin ve torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükütlə yad edilməsi, Dövlət himminin səsləndirilməsi ilə başlanıb.

Azərbaycan Respublikasının Müdafıə naziri general-polkovnik Zakir Həsənov elmi konfransı giriş sözü ilə açaraq, önce tədbir iştirakçılarını salamlayıb, ölkəmizin ordu quruculuğu siyasetinin müdrik şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu və xalqımızın hərb ənənələrinin qorunub inkişaf etdirilməsində onun tarixi xidmətlərini vurğulayıb. Müasir dövrde Silahlı Qüvvələrimizin dövlət rəhbərliyinin, şəxsən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daha da inkişaf etdiyi bildirib. Nazir qeyd edib ki, hərb tariximizin araşdırılması üçün Silahlı Qüvvələrin Hərbi

Akademiyasının və ölkənin xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərliyine onun tərəfindən xüsusi tapşırıqlar verilib. "Hərb tariximizin mühüm dövrü ulu öndərimizin siyasi hakimiyyətdə olduğu illəri əhatə edir. Buna görə də Heydər Əliyev ırsı dərindən öyrənilməli, onun ordu quruculuğunun inkişaf etdirilməsində tarixi fəaliyyəti tədqiq edilmelidir", - deyə Müdafıə naziri elmi konfransın işinə ugurlar arzulayıb.

Sonra dahi rəhbərin mənalı ömrü yolunu və tarixi fəaliyyətin eks etdirən sənəddi film nümayiş etdirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə konfransda çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımıza və dövlətçiliyimizin inkişafına verdiyi töhfələrdən söz açıb. Zaman keçdikcə böyük rəhbərin daha dərindən xatırlanmasını qeyd edən akademik vurğulayıb ki, ömrünü bütünlükə xalqına həsr etmiş müdrik dövlət xadiminin en mühüm xidmətlərindən biri də müasir Azərbaycan Ordusunun yaradılması və formalasdırılması olub. Akademik son aprel döyüslərindən söhbət açıb və bu qələbəmizin cəmiyyətdə böyük ehval-ruhiyyə yaratdığını qeyd edib.



Elmi konfransda Silahlı Qüvvələrin Herbi Akademiyasının reisi general-leytenant Heydər Piriyevin "Heydər Əli-

***Müasir Azərbaycan dövlətçiliyinin formalasmasında misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin xatirəsi bütün xalqımızın qəlbində yaşayır və yaşayacaqdır. Özünün də qeyd etdiyi kimi, müstəqil Azərbaycan yaşadıqca, o da daim ürəklərdə qalacaqdır. Dahi rəhbərin anadan olmasının 93-cü ildönümü ərəfəsində ölkəmizin hər yerində tədbirlər keçirilir, xalq öz xilaskarının xatirəsini böyük ehtiramla yad edir.***

yev və Azərbaycanın hərb tarixi" mövzusunda geniş məruzəsi dinlənilib. General Azərbaycan xalqına məxsus hərb ənənələrinin qorunub saxlanmasında ulu öndərin rolunu yüksək dəyərləndirib və qeyd edib ki, dahi rəhbərin respublikamıza rəhbərliyi illərində müxtəlif tarixi dövrlərdə azərbaycanlı sərkərdələrin xidmətləri araşdırılıb, onların hərb elminə verdiyi töhfələr lazımlıca qiymətləndirilib. "Birinci və ikinci Dünya mührəbələri dövründə bir çox sərkərdələrimizin, məşhur generallarımızın döyüş xidmətlərinə önem verən ulu öndər hərb xadimlərinin gələcək nəsillərə təblig edilməsinə böyük əhəmiyyət verirdi. Məsələn, Böyük Vətən mührəbəsində Azərbaycan oğullarının xidmetlərinə vaxtında düzgün qiymət verilməmişdi, amma müdrik dövlət rəhbəri olan Heydər Əliyevin hərb tariximizin tədqiq edilməsinə göstərdiyi diqqətin neticəsi olaraq bu məsələlər gec də olsa öz həllini tapmışdı. Hazırda ölkəmizdə ordu quruculuğunun Heydər Əliyev mərhələsi hərb tədqiqatçıları tərəfinən dərindən öyrənilir, onun hakimiyyətdə olduğu bütün dövrlərde həyata keçiridi hərbələrə təhlükəsizliyin etibarlı inkişaf etdirilməsinin parlaq təzahürü oldu. Neinki işgalçi dövlət, həmcinin bütün dünya ölkələri Azərbaycanda qısa zaman ərzində qüdrətli ordunun yaradılmasına şahid oldu. Azərbaycan əsgəri səbüt etdi ki, torpaqlarımızın keşiyində mətin dayanıb və istənilən anda düşmənin hərbələrə təxribatlarına layıqli cavab verməyə qadırdır."

Sonra President Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev "Heydər Əliyev və Azərbaycanda hərb təhlükəsizlik" mövzusunda

lükəsizlik konsepsiyasının əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. "Bir məsələni xüsusi qeyd etmək lazımdır ki, müdrik dövlət xadimi siyasi hakimiyyətinin müxtəlif tarixi mərhələlərində iradə və qətiyyət nümayiş etdirirək böyük gələcəyə hesablanmış İslahatları həyata keçirib. Onun uğurlu ordu qu-

uumummilli liderimizin siyasi fəaliyyətinin və əzəggörəniyinin nəticəsidir. Büyük dövlət xadimi Heydər Əliyev 1971-ci ildə Azərbaycanda ilk ibtidai hərbi məktəbi yaratmaqla hələ Sovet imperiyası zamanında əsl müdriklik nümayiş etdirib və ölkədə hərbi ənənələrin inkişafına, gənc nəslin hərbe marağının artırılmasına nail



ruculuğu strategiyası ilə Azərbaycanda hərbi təhlükəsizliyin təməli yaradılıb. Aprel döyüslərində hərbi təhlükəsizliyin etibarlı inkişaf etdirilməsinin parlaq təzahürü oldu. Neinki işgalçi dövlət, həmcinin bütün dünya ölkələri Azərbaycanda qısa zaman ərzində qüdrətli ordunun yaradılmasına şahid oldu. Azərbaycan əsgəri səbüt etdi ki, torpaqlarımızın keşiyində mətin dayanıb və istənilən anda düşmənin hərbələrə təxribatlarına layıqli cavab verməyə qadırdır."

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı işə çıxışında rəhbəri olduğu muzeyin fəaliyyətdən, burada tariximizin müxtəlif dövrlərini özündə eks etdirən maraqlı eksponatlardan söhbət açıb. Alim qeyd etdi ki, gələcək nəsillərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsində hərb tariximizin təbliği olduqca önemlidir.

Elmi konfransda Müdafıə Naziriyi Mənəvi-Psixoloji Həzirlıq və İctimaiyyətə Əlaqələr İdaresinin reisi general-major Rasim Əliyev "Azərbaycan hərb tarixinin aktual problemlərinin Heydər Əliyev ırsində yeri" mövzusunda məruzə ilə çıxış edərək ümummilli liderin ırsının Silahlı Qüvvələrimizin şəxsi heyəti üçün layıqli örnək olduğunu bildirdi və qeyd etdi ki, Azərbaycanda hərb təhsilin formalasmasında dahi rəhbərin xidmətləri əvəzsiz olub. "Burada bütün məsuliyyəti ilə qeyd etmək istəyirəm ki, həm Bakıda, həm də Naxçıvanda Hərbi Liseylərin fəaliyyəti

olmuşdu. Ötən əsrin sonlarına yaxın ölkəmiz yenidən müstəqilliyə qovuşanda artıq bu təhsil ocağının yetirmələri olan yuzlərə zabit ordu quruculuğuna layıqli töhfələrini verirdi. Buna görə də ulu öndərimizin



işqli xatirəsi daim qəlbimizdə yaşayacaqdır".

Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.

Silahlı Qüvvələrin Hərbi Akademiyası ilə Milli Azərbaycan Tarixi Muzeyi arasında qarşılıqlı əməkdaşlığı dair memorandum general-leytenant Heydər Piriyev və akademik Nailə Vəlixanlı imzalayıblar.

Elmi konfrans öz işini müzakirələrle başa vurub.

**Polkovnik-leytenant  
Arif PƏNAHOV,  
"Azərbaycan Ordusu",  
fotolar  
Natiq İSAYEVİNDİR**



## Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

**Mayın 5-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Jandarma Qüvvələrinin Baş Komandanı, ordu generalı Qalip Mendinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.**

Müdafiə Nazirliyində qəbul edilən türkiyəli general protokola uyğun olaraq "Şərəf kitab"ını imzalayıb.

General-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq regiondakı hərbi-siyasi vəziyyət barədə etraflı məlumatı verib, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın ikitərəfli və NATO çərçivəsində aparıldığı, hərbi, hərbi-



texniki və hərbi təhsil sahələrində əlaqələrin inkişafı üçün geniş potensialın olduğunu bildirib.

Müdafiə naziri fəaliyyətlərin

dövlət başçılarının dəstəyi, hərbi qurumlar arasında razılığa və təsdiq olunmuş illik əməkdaşlıq planlarına əsasən sürətli davam etdirilərək daha da

genişləndiriləcəyini vurğulayıb. General-polkovnik Zakir Həsənov Türkiye Jandarma Qüvvələri Baş Komandanının Azərbaycana səfərinin əlaqələrimi-

zin daha da derinleşmesinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Ölkəmizə ilk səfərindən məmənunluğunu bildirən ordu generalı Q.Mendi dövlətlərimizin əlaqələrinin qədim tarixi köklərə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdası olduğunu xüsusi qeyd edib.

Sonra Azərbaycan və Türkiyə hərbi qurumları arasında əlaqələrin perspektivləri, hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq imkanları, birgə planların işlənilməsi, qarşılıqlı səfərlərin təşkil, o cümlədən maraq doğuran digər məsələlər barədə etraflı fikir mübadiləsi aparılıb.

**Müdafiə Nazirliyi  
Mətbuat Xidməti,  
foto  
çavuş  
Vüsal HƏMİDOVUNDUR**

## Azərbaycan-Latviya hərbi əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə edilib

**Mayın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Latviya Respublikasının ölkəmizdəki səfiri Yuris Maklakovs ilə görüşüb.**

Görüşdə Müdafiə naziri Azərbaycan-Latviya hərbi əməkdaşlığının həm NATO-nun müxtəlif programları, həm də ikitərəfli əsasda uğurla həyata keçirildiyini bildirib.

Nazir ölkələrimiz arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, iqtisadi əməkdaşlığın yüksələn tempə inkişaf etdiyini vurgulayıb. Bu əməkdaşlığımızın dostluq münasibətləri üzərində qurulduğunu deyən general-polkovnik Zakir Həsənov xüsusi qeyd edib ki, Latviya birmənalı olaraq Azərbaycanın ərazi bütövülüyü hər zaman dəstəkləyir. Ermənistən tərəfindən torpaqlarımızın işğalını isə qeyri-qanunu sayır və qəti şəkildə pisləyir.

Qoşunların təmas xəttində yanmış son hadisələrə də toxunan Müdafiə naziri Ermənistən regionda sabitliyə əsas təhlükə yaratdığını, münəaqışının beynəlxalq hüququn normalarına və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurgulayıb.

Müdafiə naziri diplomatın ölkə-



mizdəki səfirlilik fəaliyyəti dövründə Azərbaycan ilə Latviya arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə töhfəsini verəcəyinə ümidi var olduğunu bildirib.

Səfir də öz növbəsində ölkələrimiz arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını, Latviyanın Avropada Azərbaycanın vacib tərəfdası olduğunu vurgulayıb.

Ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişləndirilməsi

ni qarşıya qoyulan prioritet vəzifələrdən biri olduğunu vurğulayan Y.Maklakovs səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərin daha da inkişafı üçün səylərini əsir-gəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan-Latviya hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə də

geniş fikir mübadiləsi aparılıb.

**Müdafiə Nazirliyi  
Mətbuat Xidməti**

## Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Ermənistən silahlı birləşmələri atəşkəs rejimini pozub

**6 may 2016-ci il.**

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iricəpli pulemyotlardan və 60 millimetrlik minatandan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 112 dəfə pozub.

Ermənistən Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərde yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhaçlı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərde yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərde yerləşən mövqelərimiz atəş tutulub.

Tərtər rayonunun Çilebür, Ağdam rayonunun Şıxlard, Baş Qərvənd, Sarıcalı, Kəngərli, Novruzlu, Nəmirlı, Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadız, Qorqan, Asağı Seyidəhməddi, Cəbrayıllı rayonunun Mehdiyli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıllı rayonları ərazisindəki adsız yüksəkliklərde yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeleri atəş tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin mövqeləri və səngərlərinə 117 dəfə atəş zərbəsi endirib.



Müdafiə nazirinin tapşırığı - əsasən, qoşunların döyük hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə hərbi birləşmələrdə keçirilən tə-

limlərə cəlb edilən müxtəlif növ hərbi texnikanın müəyyən edilmiş marşrutlar üzrə planlı şəkildə daşınması həyata keçirilib.

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, "Həyəcan" signalları ilə qaldırılan hərbi hissələrin zirehlə döyük texnikaları cəmləşmə rayonlarına çıxırlaraq hərbi daşınmaların tələblərinə və müəyyən edilmiş normalara uyğun müvafiq istiqamətlər üzrə qısa müddədə təlim bölgələrinə çatdırılıb.

Döyük texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilmesi məqsədilə yollarda və marşrutlarda komendant idmətləri təşkil olunub.



# Sursat və mərmilərin əlavə ehtiyatı yaradılır



Ermənistan silahlı qüvvələrinə qarşı əks-hemlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Müdafiə nazirinin tapşırığına əsasən planlı tədbirlər yerinə yetirilir.

Ölkəmizin hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərenəcmənə verilir.

Müdafinin ön xəttində, elə-



cə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşelonlaşdırılır. Eyni zamanda uzunmüddətli döyüş əməliyy-

yatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.

**Müdafie Nazirliyi  
Mətbuat Xidməti**

## Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsilin inkişafına həsr olunmuş seminar keçirilib

Mayın 6-da Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına dəstək üzrə Azərbaycan-NATO birgə fəaliyyət planına müvafiq olaraq, Alyansın təlim və təhsil üzrə ekspert qrupu tərəfindən Silahlı Qüvvələrin müdafiə təlimatçıları üçün seminar keçirilib.

Müdafie Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, ikinci dərəcəli kapitan Andreas Hildenbrandın rəhbərliyi ilə keçirilən seminarda Silahlı Qüvvələrin Hərbi Akademiya-

sının, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin professor-müəllim heyəti də iştirak edib.

Tədbir çərçivəsində NATO-da tətbiq edilən müasir tədris prosesi və metodologiyaları haqqında iştirakçılara məlumat verilib, mühazirələr oxunub, eləcə də Silahlı Qüvvələrdə mövcud olan təhsil sisteminə dair geniş fikir mübadiləsi aparılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

## Yeni alınan "Msta S" özüyəriyən haubitsaları döyüş təlimlərinə cəlb edilib

**Müdafie nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, Raket və Artilleriya Qoşunlarının təlimləri başlayıb.**

Müdafie Nazirliyi Mətbuat Xidmətinin məlumatına əsasən, təlimlərdə Rusiyadan alınlaraq ölkəmizə getirilən və qoşunların silahlanmasına yeni daxil olan "Msta S" özüyəriyən haubitsaların praktiki istifadəsi şəxsi heyət tərəfindən heyata keçirilib.

Döyüş vəziyyətinə uyğun səhra şəraitində keçirilən təlimlərdə yüksək dağıdıcı qüvvəyə malik artilleriya sistemlərinin döyüş atışı vəziyyətinə gətirilməsi, digər qoşun növləri ilə uzaşmadə effektiv təbii



qi və hərbi elementlərin praktiki icrası təkmilləşdirilir.

Təlimlərdə müxtəlif məsafələrdə yerləşən tək və cəm halında olan şərti hədəflərin

pilotluz uçuş aparati vasitəsilə aşkarlanması, koordinatların təyin olunaraq məhv edilməsi üzrə tapşırıqlar da yerinə yetirilir.

## Müdafie Nazirliyi ermənilərin Azərbaycan Silahlı Qüvvələrinin hücumu keçəcəyi barədə yaydığı məlumatlara münasibət bildirib

**Müdafie Nazirliyinin Mətbuat Xidməti Ermənistana kriminal hərbi-siyasi rejiminin gündəmə gətirdiyi guya Azərbaycan Silahlı Qüvvələrinin mayın 8-9-u ərəfəsində hücumu keçəcəyi barədə məlumatlara münasibət bildirib.**

Müdafie Nazirliyinin Mətbuat Xidmətindən AZERTAC-in sənədine cavab olaraq bildirilər ki, Ermənistən tərəfi BMT-nin Təhlükəsizlik Şurasının qərarlarına və qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz

cixarılmışına dair qətnamələrə əməl etməyəcəyi təqdirdə bunun baş vermesi labiuddür və qəçiləməzdir. Ermənilər hər gün, hər an, hər saat Silahlı Qüvvələrimizin torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyüümüz tam təmin olunma-

sı istiqamətində addımlar atacağını gözləməlidirlər.

Məşhur bir kəlamda deyildiyi kimi, "ölümü gözləmək ölümün özündən daha dəhşətlidir". Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı düşməndən azad etməyə qadırıdır və tam hazırlıdır. Ermənilər ölmək, hər gün ölümü gözləyərək səksəkə, qorxu içinde yaşamaq istəmirlerse, Azərbaycan torpaqlarını tərk etməli, işğalçılığa son qoymalıdır.

## "30 il əvvəl istehsal olunan silahları müasir silahlarla müqayisə etmək nağıldır"

**Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistən kredit razılaşması əsasında Rusiyadan silah alması barədə məlumatlara münasibət bildirib.**

olunan texnikanın "super" vəziyyətdə olması barədə Arşrun Ovannisiyanın açıqlamalarına, bu da ermənilərin növbəti uydurmasıdır. Çünkü 30 il əvvəl istehsal olunan silahları alıb və onları tərifləyərək müasir silahlarla müqayisə etmək nağıldır".

Nazirliyin Mətbuat Xidmətinin rəisi xüsusi vurgulayıb ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırıqına əsasən, silah-sursatın, döyüş texnikasının yenilənməsi, əlavə döyüş ehtiyatlarının yaradılması, müasir silah və texnikanın, digər hərbi elementlərin alınması məqsədilə Silahlı Qüvvələrimiz üçün külli miqdarda maliyyə vəsaiti ayrılib.

Qeyd edək ki, Ermənistən Müdafie Nazirliyinin mətbuat katibi A.Ovannisiyan mövcud kredit razılaşması əsasında Rusiya Federasiyasından Ermənistənə silah göndərilməsi prosesinin artıq başladığını bildirmişdi. O, dövlət maraqları ilə bağlı olduğu üçün silahların çatdırılma müddəti və təchizat məsələləri ilə əlaqədar açıqlama verməmişdi. Bununla yanaşı, A.Ovannisiyan qeyd etmişdi ki, Ermənistən silahlı qüvvələrinin yeni silahlarla təchizatı təkcə Rusiya kreditləri hesabına deyil:

"Kredit barədə səhəbə getməyən də biz planlı şəkildə Ermənistən ordusunun silah təchizatının yenilənəcəyi barədə bildirmişdik. Kredit olmadan da böyük partiya silah almışq."

A.Ovannisiyanın sözlərinə görə, Rusiya Federasiyası ilə olan kredit razılaşmasına əsasən, təkcə silah-sursat deyil, həm də operativ-kəşfiyyat xarakterli cihazlar alınır. Onun fikrincə, Rusyanın ən yaxşı hərbi texnikası 1980-ci illərdə buraxıldı.

Xatırladaq ki, Rusiya Federasiyası Ermənistənə silah-sursat və hərbi texnika almaq üçün 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb.



# “Ön səngərdən əsgər gəlib”

Müdafiə Nazirliyi və Qusar rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə hərbi vətənpərvərlik tədbiri

Dan yeri sökürlür. Gecənin qara köynəyinin ilmələri söküldükçə görmək istədiklərim görünür. Bu da Şahdağ!

Şahdağın sinəsindən sürüşen külək ağacların xirdaca budaqlarını, xirdaca budaqlarının yarpaqlarını mehrlə ahəstəcə sığallayır. Ordumuzun mövqə qələbələriyle gələn builk Yazda yerin yaşıllığı, göyüñ göylüyü sözə siyan deyil. Nədən beledi? - ön səngərdən əsgər gelir ax! Göylər bu gəlinin yolunu kölgələndirir, yerlər bu gəlişə qucaq açlı...

Əməkdar incəsənət xadimi polkovnik Abdulla Qurbaninin ssenariyi və rejissorluğu ile tərixaşen “Ön səngərdən əsgər gəlib” kütəvi hərbi zəfer bayramı böyük amalın tərkib hissəsidir. Tədbirin mahiyyəti vətənpərvərlikdi, dövlətimizə sevgi, ehtiramdı. Bu ilin yazına 23 il gözlənilən nəhayətsiz sevinc, qürur, Qusara sığmayan ovqat gətirən əsgərlərə ad olan bayramdı Zəfər bayramı!..

Qusar rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı keçirilən bu tədbir de inkiyəcən keçirilmiş digər tədbirlər kimi mükəmməl vətənpərvərlik əsəri təsirində; göründü müsiqini, müsiqi şeiri, şeir sözü tamamlayır. Söz-şeir-musiqi-görüntü vəhdəti ssenari əsasında mahiyyətin daha əhatəli dərkinə hesablanıb.



Əslində bayram bir gün əvvəl başlayıb.

Bu başlanğıc aprelin əvvələriyle, dörd günlük döyüslərin soñuya səslesir...

Ön səngərdən gələn oğulların adına ad olan tədbir bir gün əvvəl 1918-ci ilin martın sonlarında ermənilərin kütləvi qəbiristanlığa çevirdiyi Qanlı dərəyə yürüşlə başlayıb. Bu oğullar Qanlı dərədə qətlə yetirilənlərin nəvələridi. General-leytenant Yaşar Aydemirovun, general-major Rəsim Əliyevin de iştirak etdiyi bu möhtəşəm yürüş ruhla-ga gözaydınılı yürüşüdü. Bu oğular da yüzlərlə bir sırada soyqırımı qurbanlarına "Hələlik mövqə qəlebəsi qazandıq, baba. Ermənilər torpaqlarımızdan danışqlarla çıxmalar, onları da qisməti Qanlı dərə misallı dərələr olacaq!" - deyəcəklər...

Qanlı dərədə Abdulla Qurbanı yürüş iştirakçılarına müraciətələ "Gətirdiyiniz gülləri 98 il əvvəl hara qan düşübse, ora qoyun" - deyir. Az sonra o həndəvərlər qıp-qırmızı rəngə boyanır. 98 il



əvvəlin görüntüsü kimi hamının ürəyini coşdurur. Elə bil o qanlı hadisələrdən 98 il keçməyib; gül qoyulmayıñ yer, budaqlarına gül düzülməyən ağac, gülşüz daş olmayıb. Bir kələmenin hökmüdü bu görüntüsü... Bu görüntü tarixin unudulmadığının təsdiqidi. Tarixini unudan xalq gec-tez yaşamını itirir, kimlər gəlir, kimlər qalır, kimlər gedir. Bugünkü tədbirin başlanğıcı təsdiqləyir ki, varıq, var olacaqı!..

məmələkətimizə! təqdim edir. Ana da, ata da, qardaşlar da qürrurlu. Ananın gözleri dolub-boşalsa da toxdaqlı. Gözücu Şahdağa sarı baxır. Oğlunu, torpaqlarımız uğrunda şəhid olanları o zırvədən de ucalıqda görür...

General-leytenant Yaşar Aydemirov ölümündən sonra verilmiş "Hərbi xidmətdə fərqlənməye göre" 3-cü dərəcəli medalını Əmirəslan Xeyrəyovun anasına təqdim edir. Hami nəfəsini içine çekib baxır. Kövrək, çox kövrək məqamdı...

Ana tədbirə bayraqla gəlib. Oğlunun dəfnində ona verilmiş bayraqdı. Oğul əvəzi bağırına basıb bayraqımızı. Bayraqımız ana nəfəsiyle isinir, ana zamanında oğluna dediklərini bayraqa piçildiyər sənki. Bayraqa piçildidiqlərini toplaşanlara da deyir: "Oğlumun dəfninə şəhid olan bu bayraqın Şuşada dalğalanacağı günün həsrətindəyik. Onda elə bilərem ki, oğlumun da ruhu şad olacaq. Oğullarının atası da, yeniyetmə qardaşları da döyüslərdə iştirak eləməyə hazırlılar. Təki torpaqlarımız işğaldan azad edilsin..."

Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının (rəisi əməkdar medəniyyət işçisi polkovnik-leytenant Zöhrəb İmamquliyevdir) solistləri Ağabala Abdullayev, Nigar Rəhimovanın, Vüsal Qasimovun ifasında "Vətən, sənin şəhidlərin" mahnısı səslenir. Abdulla Qurbaninin sözlərinə bəstələnmiş bu kövrək (həm də düşündürүү!) mahni şəhid Əmirəslan Xeyrəyovun anasının timsalında şəhid analarına şəhid və sağ qalan qəhrəmanların özünün Oğul kələmi kimi səslenir:

...Ölməyiblər, yenə sağdı,  
Vətən, sənin şəhidlərin!..

Mahnı bitir...

Bir anlığa Mədəniyyət Mərkəzinin qarşısına qəribə bir süküt cökür; mahni düşüncələri tarıma çəkib...

Göz yaşları kirpiklərində do-nanlar da var, göz yaşları üzünü yandıranlar da...

Bu üzüci sükütu Ana kələmi pozur. Qürurla, ağır-agır dillənir Ana:

- Təki Vətən yaşasın!..

Bu kələmələr tədbirin məntiqi-rühi nəqəratıldı elə bil...

Qusarlı incəsənət ustalarının ifasında "Əsgər marsı" ləzgi dilində səslenir. Meydan ləngərlənir. Ürekler coşur. Bayaqqan bəri gah kövrələn, gah fərəhinə dirseklənen ataların yumruqları düşünlənir. Üreklerindən keçənləri duymaq çətin deyil; ön səngərlərdən gələn oğullarla birlidə burdan döyüşlərə getmeyi arzulayırlar...

Aprel döyüslərinin iştirakçılara Qusar rayon İcra Hakimiyyətinin təsis etdiyi "Ləletəpə" medali təqdim edilir...

Cəbhədən gələn oğullar səngərlərə yola düşürər.

Bir ana onların arxasında aydınlıq suyu atrır. Qusarlıların adından. Bütün əsgər analarının adından...

Əməkdar artist Cahangir Qurbanovun ifasında "Bayraqtəpə odası" səslənməzdən əvvəl aparıcı bildir ki, mahni ön mövqelərimizdək yüksəkliklərdən birini azad edən qəhrəmanlara itahf olunub; yüksəkliyə verilən qeyri-resmi təzə ada həsr olunan mahni səslenir. Ruhdan şüzlən, milli-xəlqi ruhun diliyle eşidilən "Bayraqtəpə odası" ilk dəfə ifa edilir...

Kimsənin gözləmədiyi bir məqəm Mədəniyyət Mərkəzinin qarşısını qurur nehrinə, inam ümmanı döndürür: hərbi mundır geyinmiş iki azyaşlı uşaqlı-zami yerişlə meydan boyu irelli-yir. "Bu ruhda böyükər uşaq lar! Onların bu ruhda boyumələrində belə tədbirlərin də təsiri var, şübhəsiz" - düşünürəm...

Tədbir sona yetmək ərefəsin-



Hamının arzusudu. Bu müqəddəs arzu, təbii ki, Qusarın sərhədlərini aşacaq, bir azdan səngərlərin döñəcək döyüşlərlə səngərlərə de çatacaq. Əsgərlər səngərə çatanları Vətənin dedikləri bilir...

Opera və Balet Teatrının solisti, xalq artisti Samir Cəferovun ifasında Abdulla Qurbanının sözlərinə yazılmış "Ləletəpe fatehəli" mahnısı səslenir. Kəlmə-kəlmə düşüncələrde şahlıq eləyir bu əzəmetli mahni. Bu mahni "Çağırış" mahnısının məntiqi davamıdır elə bil. Əsgərlər də, sabah əsgər olacaq yeniyetmələr də, zamanında xidmet etmiş veteranlar da böyük istəklərlə Ləletəpe döyüşcülərinə baxır. Mahni minlərin üzərinin timsalında məmələkəti Böyük Qələbəyə kökləyib!..

dədi. Göt üzündə buludlar dolasıdır. Az sonra yüngül çisək başla-yır. Və sanlılı saniyələr ötünce səngiyir, elə bil təbiet tədbirin könül xoşluğuna qıymır...

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxışında əminliklə bildir ki, qusarlılar torpaqlarımızın işğaldən azad edilməsi üçün Ali Baş Komandanın her əmrinə hazırlırlar...

Tədbir başa çatır...

Ön səngərdən gələn əsgərləri hər ana öz oğlu bilir...

Böyük Zəfər bayramı ərefə-sindəyik...

Rəşid HÜSEYNOV,  
"Azərbaycan Ordusu",  
foto-foto  
çavuş  
Namiq PƏNAHOVUNDUR

*"Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır"*

## Ən nümunəvi döyüş heyətləri mükafatlandırılıb

Bu yaxınlarda Hava Hücumundan Müdafiə Qoşunlarının "N" hərbi hissəsində "Ən yaxşı heyət" adı uğrunda yarış keçirilib. Sınaqda iştirak etmək hüququ qazanmış heyətlər yüksək texniki savad, döyüş bacarığı və təcrübələri ilə fərqlənmışdır. Yarışın nəticələrinin obyektiv qiymətləndirilməsi üçün münsiflər heyətinə təyin edilmiş zabitlər polkovnik-leytenant Mətbəb Namazəliyev, polkovnik-leytenant Natiq Əhədov, polkovnik-leytenant Məzahir Rüstəmov, mayor Elşad Əhmədov və baş leytenant İslam Əliyev bütün heyətlərin hazırlığından razi qalıblar.

Hərbi hissənin cavabdeh zabitinin söhbətinə görə, səxsi heyətin döyüş vərdişlərinin möhkəmlənməsinə təminat verən belə tədbirlər Hərbi Hava Qüvvələri komandanının təsdiq etdiyi plana əsasən keçirilir. "Yarışa qatılan döyüş heyətləri arasından həm prak-



tiki, həm də nəzəri hazırlıq sə-

viyyələrinə görə qalib heyət-

ler seçilir. Sonda onların mü-

kafatlandırılması təşkil edilir.

Bu yarışlar hərbi qulluqçular arasında sağlam rəqabətin

yaranmasına səbəb olur."

Bu dəfə müsabiqədə "Ən yaxşı heyət" adına baş leytenant Ruslan Şixəliyevin rəhbərlik etdiyi heyət üzvləri - müddətdən artıq həqiqi hərbi xidmet hərbi qulluqçuları olan əsgərlər Rüstəm Məmmədov, Fuad Rəcəbov, Natiq Quliyev və leytenant Tural Mehdiyevin rəhbərlik etdiyi heyət üzvləri - yənə də müqaviləli hərbi xidmetdə olan əsgərlər Nicat Xasməmmədov və Zakir Səfərov qalib gəliblər.

Qalib heyətlər hərbi hissənin komandanlığı tərəfindən diplom və fəxri fərmanlarla mükafatlandırılıb.

Döyüş heyətlərinin yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu və qələbə əzmi hərbi hissənin kollektivinin hər an qarşıya qoyulan tapşırıqlarını yerinə yetirməyə hazır olmasına bir daha sübuta yetirib.

**Mübariz MUSAYEV,  
"Azərbaycan Ordusu"**

**A**zərbaycan Sovet qoşunları tərəfindən işğal ediləndə və cümhuriyyət dövründən miras qalmış ordunun sovetləşdirilməsi aparılında da, Azərbaycan dili öz aktuallığını itirmədi. Baxmayaraq ki, Azərbaycanı işğal etmiş XI Qızılı Ordu komandanlığı hər vasitə ilə Azərbaycanda təşkil edilən hərbi qüvvələrin sovetləşməsinə, bu hərbi qüvvələrdə milliyyətin bərdəfəlik məhv edilməsinə çalışırdı. İlk vaxtlar buna cəhd de göstərildi. Lakin bu məqsədə nail olunmadı. Hətta bolşevizm ideyalarına inanaraq XI ordunun Azərbaycana gəlməsinə etiraz etməyən milli dairələr de Azərbaycanda təşkil edilən hərbi qüvvələrin büsbütün Azərbaycan həyatından qoparılmışına öz etirazlarını bildirdilər. Bunun nəticəsi kimi, 1921-ci il martın 28-də Azərbaycan KP MK bürüsu Azərbaycan Ordusunu ilə bağlı xüsusi bir qərar qəbul etdi və bu qərarda Azərbaycanda hərbi qüvvələrin Azərbaycan hökumətinin rəhbərliyi altında aparılmasının zəruriyi vurğulandı. Hərbiyyə və Bəhriyyə Komissarlığı rəhbərliyinin 7 aprel 1921-ci il tarixli emrinde isə Azərbaycan Ordusunun bütün hərbi hissələrindən komandaların Azərbaycan dilində verilməsinin zəruriyi öz əksini tapdı. Təlim-təbiyənin Azərbaycan dilində aparılması və bunun üçün rus dilində mövcud olan telimatlardan Azərbaycan dilinə tərcümə edilməsi üçün xüsusi bir komissiya da yaradıldı və bu komissiyaya zəruri olan sənədlərin qısa müddət ərzində Azərbaycan dilində tərcümə edilməsi tapşırıldı.

Keçən əsrin 20-30-cu illərində Azərbaycanda təşkil edilən hərbi hissələrə Azərbaycan dilinin inkişaf etdirilməsi sonrakı illərdə de davam etdirildi. Mərkəz bununla razılaşmaq məcburiyyətində idi. Cünki bu yolla İttifaqın qurunub saxlanması və xüsusen sənədlərin qurunması üçün zəruri olan hərbi qüvvələri təmin etmək olardı.

Həmin dövrde Azərbaycanda hərbi qüvvələrə Azərbaycan dilinin inkişaf etdirilməsində tanınmış hərbi alim, tam artilleriya generalı Əlağa Şixlinskiyin də böyük xidmətləri var idi. O, hərb elmini, həm de Azərbaycan dilini yaxşı bilirdi və bu da imkan verirdi ki, hərbi sənədlərin Azərbaycan dilində tərcümə edilməsi dəha keyfiyyətli şəkildə aparılsın. Ə.Sixlinskiyin sonradan yazdığı xatirələrində də həmin dövrde rus di-

lində olan normativ sənədlərin Azərbaycan dilinə tərcümə edilməsinin çox vacib olduğunu, amma bunun üçün zəruri kadrların olmadığını bildirirdi.

Bu çətinliyin qismən aradan qaldırılması üçün Ə.Sixlinskiy "Rusca-türkçə qısa hərbi lügət" hazırlayıb və həmin lügət 1926-ci ildə çap olundu. Bu lügət rus dilində olan sənədləri Azərbaycan dilinə tərcümə edənlərin rastlaşıqları çətinliklərin qısmən aradan qaldırılması üçün hazırlanmışdı

dilməsində komandır və zabitlər üçün qiymətli vəsaitlər idi.

Vaxt ötdükce Azərbaycandakı hərbi qüvvələrdə Azərbaycan dilinin istifadəsinə diqqət zəifləsə də, hər halda bu proses 1938-ci ilə kimi davam etdi. Cünki 1938-ci ildə Azərbaycan milli diviziyyası leğv edildi və bu diviziya Sovet ordusunun nizami diviziyyası ilə evezləndi. Yəni, diviziyanın təşkili, onun təlim-təbiyəsi Sovet ordusunun vahid normativ sənədləri əsasında quruldu və milli dilin istifadəsinə

di. Dərhal da belə diviziyaların təşkilinə başlandı. Belə diviziylarda həm sıratı heyətin, həm də zabit heyətinin əsasını azərbaycanlılar təşkil edirdilər. Nəticədə dil problemini aradan qaldırmak mümkün olurdu. Zabitlər əsgər anlaşıması isə verilən tapşırıqların icrasına müsbət təsir etirdi.

Mühərbi illərində 77-ci, 223-cü, 402-ci, 416-ci milli Azərbaycan diviziyləri çox uğurlu döyüş yolu keçdilər və onların bu uğurunu şərtləndirən amillərdən biri de,

### Tarix

## Ordu quruculuğunda dil məsələsi

### (ikinci məqalə)

və həmin lügət elə indinin özündə də aktual olaraq qalmadı. Təcrübəli hərbçi özü tərcüməlik etməklə bərabər, başqları tərəfindən tərcümə edilmişən hərbi-normativ sənədlərin redaktəsi ilə də məşğul olurdu. Eyni zamanda o, dövrün müxtəlif metbuat orqanlarında, habelə, hərbi-elmi cəmiyyətdə Azərbaycan dilində hazırladığı yazılarla və mühəzirələrle çıxış edirdi.

1928-ci ildən nəşre başlamış "Hərbi Bilik" jurnalının sehifələrində də Ə.Sixlinskiy çok feal çıxış edirdi. Ümumiyyətə, "Hərbi Bilik" jurnalı Azərbaycanda hərbi ədəbiyyatın yaranmasına sahəsində müstəsna rola malikdir. Bu jurnal öz ətrafına Ə.Sixlinskinidən başqa Azərbaycanın tanınmış hərbçilərini toplaya bilmişdi ki, onlar da ən aktual hərbi mövzular üzrə Azərbaycan dilində jurnalın sehifələrində çıxış edirdilər.

Sonrakı illərdə onun "Hərbi Bilik" jurnalının sehifələrində Ə.Sixlinskiyin başqa, Cəmşid Naxçıvanski, Həbib Rəhmanov, Qambay Vəzirov, Heydər Vəzirov kimi tanınmış hərbçilər də "Hərbi Bilik" jurnalının hazırlanmasında yaxınlaşdırılmışdır. Hərbi biliklərin Azərbaycan dilində yayılmasına feal körək edirdilər.

Azərbaycanda "Hərbi Bilik" jurnalından eləvə, Sovet hakimiyyətinin ilk illərində Azərbaycan dilində dəha bir neçə qəzet və jurnal çap olunurdu. Məsələn, "Qırmızı əsgər" (1920), "Savadlı qırmızı əsgər" (1922), "Qızıl əsgər" (1924) və digər jurnallar da hərbi biliklərin Azərbaycan dilində öyrə-

qadağın qoyuldu. Əslində, diviziyanın milli tərkibi elə dəyişdirildi ki, orada Azərbaycan dilinin istifadəsinə ehtiyac da qalmadı. Azərbaycandanın çağırışçılar artıq milli diviziyanın tərkibinə deyil, İttifaqın müxtəlif ərazilərində yerləşmiş hərbi hissələrə paylaşıldılar. Orada da onlar rus dilini bilmədikləri üçün müəyyən çətinliklərlə karşılaşmalı oldular. Bununla, mərkəz çalışdı ki, hərbi qüvvələrde İttifaq ideologiyası ilə heç də uyğunlaşmayan milli əhval-ruhiyənin mövcudluğunu son qoysun.

Məlumdur ki, Böyük Vətən müharibəsinin başlanması ilə ordu da milli dil məsələsi yenidən aktuallaşdırıldı. Əslində, əsasən qəsəbələrin tərkibindən dənizçilər, hərbi hissələrə deyil, İttifaqın müxtəlif ərazilərində yerləşmiş hərbi hissələrə paylaşıldılar. Orada da onlar rus dilini bilmədikləri üçün müəyyən çətinliklərlə karşılaşmalı oldular. Bununla, mərkəz çalışdı ki, hərbi qüvvələrde İttifaq ideologiyası ilə heç də uyğunlaşmayan milli əhval-ruhiyənin mövcudluğunu son qoysun.

Məlumdur ki, Böyük Vətən müharibəsinin başlanması ilə ordu da milli dil məsələsi yenidən aktuallaşdırıldı. Əslində, əsasən qəsəbələrin tərkibindən dənizçilər, hərbi hissələrə deyil, İttifaqın müxtəlif ərazilərində yerləşmiş hərbi hissələrə paylaşıldılar. Orada da onlar rus dilini bilmədikləri üçün müəyyən çətinliklərlə karşılaşmalı oldular. Bununla, mərkəz çalışdı ki, hərbi qüvvələrde İttifaq ideologiyası ilə heç də uyğunlaşmayan milli əhval-ruhiyənin mövcudluğunu son qoysun.

Sonrakı illərdə onun "Hərbi Bilik" jurnalının sehifələrində Ə.Sixlinskiyin başqa, Cəmşid Naxçıvanski, Həbib Rəhmanov, Qambay Vəzirov, Heydər Vəzirov kimi tanınmış hərbçilər də "Hərbi Bilik" jurnalının hazırlanmasında yaxınlaşdırılmışdır. Hərbi biliklərin Azərbaycan dilində yayılmasına feal körək edirdilər.

heç şübhəsiz ki, şəxsi heyət arasında dil probleminin olmaması, Azərbaycan dilinin milli diviziya daxilində ünsiyyət dilinə çevrilmesi idi. Azərbaycanlıların diviziylar daxilində təşkilatlanması həm də onların mənəvi potensialının üzə çıxmasına, bu potensialın bütünlük döyüş tapşırığının icrasına səfərbər edilməsinə imkan verirdi.

Mühərbi illərdən sonra, əsasən qəsəbələrin tərkibindən dənizçilər, hərbi hissələrə deyil, İttifaqın müxtəlif ərazilərində yerləşmiş hərbi hissələrə paylaşıldılar. Orada da onlar rus dilini bilmədikləri üçün müəyyən çətinliklərlə karşılaşmalı oldular. Bununla, mərkəz çalışdı ki, hərbi qüvvələrde İttifaq ideologiyası ilə heç də uyğunlaşmayan milli əhval-ruhiyənin mövcudluğunu son qoysun.

Sonrakı illərdə onun "Hərbi Bilik" jurnalının sehifələrində Ə.Sixlinskiyin başqa, Cəmşid Naxçıvanski, Həbib Rəhmanov, Qambay Vəzirov, Heydər Vəzirov kimi tanınmış hərbçilər də "Hərbi Bilik" jurnalının hazırlanmasında yaxınlaşdırılmışdır. Hərbi biliklərin Azərbaycan dilində yayılmasına feal körək edirdilər.

Ümummilli lider Heydər Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Döyüş tapşırıqlarının icrasında özünü göstəridi, həm də müəyyən hallarda hərbi xidmətdən yayınmaya da gətirib çıxarırdı. Bu problem ciddi şəkildə araşdırıldıqdan sonra ölkə miqyasında yenidən milli diviziylərin təşkil edilməsi məsələsi gündəmə gəl-

yaxşı tanış idim. Onlara əlaqəm var idı, onlara görüşürdüm. Ancaq hər dəfə məni narahat edən o idı ki, azərbaycanlılardan zabit vezifəsində adam yoxdur. Biz, ilədə təxminən 60 min gənc ordu sıralarına göndəriridik. Ancaq bunların tam eksəriyyəti inşaat batalyonlarına düşdü. Soruşan da ki, ne üçün əsgərlərdən belə istifadə edirsiniz, deyirdilər ki, bilsiniz, onlar rus dilini bilmir. Yaxud da yaxşı bilmirlər. Bu, doğru deyildir. Onların içinde bəzən qısmı rus dilini de biliirdi. Ola bilər, kend yerlərində olanlar rus dilini bilmirdilər, ya yaxşı bilmirdilər. Bize deyirdilər ki, ordu hər şey texnika ilə əlaqədardır, gərək dil bilesən, ona görə də biz onları hərbi hissələrin yaxşalarında yerləşdirə biləmərik. Mən fikirəşirdim ki, əger əsgər kimi orduda öz yerlerini tutə bilmirlərse, onda zabita nə demək olar. Ümumiyyətə, SSRİ hökumətinin, Kommunist Partiyasının elan olunmamış bir qərarı var idı ki, Ali Hərbi Mekteblərə, əsasən, ruslar, ukraynalılar, Belaruslular qəbul oluna bilərdilər. Qalan millətlərdən gənclərin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabər hüquqlu müttəfiq respublikası, böyük səlahiyyətlərimiz var. Buz nə üçün ordudan təcrid olunurq? Demək, eləvə tedbirler görmək lazımdır ki, bu manəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit səfərəsindən etdirdi.

Yəni, dil məsələsi azərbaycanlılar arasında zabit kadrların hazırlanmasına da mane olur. Doğrudur, bu manənin aradan qaldırılması istiqamətində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında tarixi xidmətlər göstərildi. Anma bu manənin bərdəfəlik aradan qaldırılması Azərbaycan öz müstəqilliyini bərpə edəndən sonra mümkün oldu. Məlumdur ki, müstəqilliyin ilk illərində cəmiyyətin bir çox sahələrində olduğu kimi, Azərbaycanın yeni formalşmaqdə olan ordusunda da rus dilinin geniş istifadəsi qalmaqdır id. Bu məsələdə də məhz Heydər Əliyevin qətiyyəti nəticəsində Azərbaycan dili orduda dövlət dilini kimə berqərər oldu ve Azərbaycan dilinin orduda hərətəflə istifadəsi təmin edildi.

**Gülsurə HÜSEYNOVA,  
Silahlı Qüvvələrin  
Hərbi Akademiyası**



Faşizm üzərində qələbədən 71 il keçir

# Avropa müqavimət hərəkatında Azərbaycan partizanlarının rolu

Bəşər tarixində dün-ya ağalığı iddiasına düşənlər az olmayıblar. Məsələ ondadır ki, bunlar adı insanlar deyil, fitri hərbi istedəda, güclü iradəyə malik olan şəxslərdir. Cox təessüf ki, onların bu keyfiyyəti mənsub olduğu xalqın xosbəxtliyinə yox, bədbəxtliyinə səbab olur. İkinci Dünya müharibəsində bəşəriyyəti qana çal-xalayan Adolf Hitler də belələrindən biridir.

Minlərlə azərbaycanlı vətəndaş Böyük Vətən müharibəsinin ağır illərində hitlerilərə qarşı sinəni sıpər edərək bəşəriyyətin fasizm köləyiindən xilas edilməsində xalqımızın qəhrəmanlıq salnaməsinə yazdı. Xüsusiylə, azərbaycanlıların Avropa müqavimət hərəkatında göstərdikləri hünər, şəxsi iğidlik tarixin yaddaşından dərin iz salıb. Soydaşlarımız Avropa xalqları ilə birləkə hitlerilərə qarşı mübarizə aparmışlar.

Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında 1000 nəfərdən, Yuqoslaviyadakı partizanların zərəbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu. 1943-cü ilin yayında Krimda fealiyyət göstərən partizan dəstələri tərkibində Azərbaycan partizan dəstəsi də var idi. Sonrakı illərdə Belarusiya torpaqlarında və Baltikyanı respublikalarda da azərbaycanlı partizanlar düşmənə qarşı mübarizədə geniş miqyasda iştirak etmişlər. Hemvətənlərimizdən Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5000 nəfər, Belarusiya torpaqlarında isə 1000 nəfərə yaxın döyüşü məhz partizan dəstələrinə daxil idi.

Qəribi Avropanın bir sıra ölkələrində faşistlərə qarşı müqavimət hərəkatında vuruşan Vətən oğulları tarixi sərkərdəlik ənənələrimizə sadig qalaraq, yüksək hərbi peşəkarlıq nümunələri göstərmişdilər. Müharibənin bütün mərhələlərində Polşa, Çexoslovakiya, Yuqoslaviya, Bolqarıstan, İtalya, Avropa ölkələrinin vətənpərvər insanları Sovet hərbi əsirlərinin zorakı əmək və ölüm düşərgələrindən qacışçı partizan hissələrinə və müqavimət hərəkatına qoşulmaq cəhdlərinə hər vasitə ilə yardım göstərirdilər. Faşistlər Sovet hərbi əsirlərinə işçi qüvvəsi kimi, daha çox Polşa, Fransa və İtaliyada istifadə etmişlər.

1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər tərəfindən Polşanın Yedlinə, Almaniyanın Noyhamer-Etrans, Fransanın Rodez, İtalyanın Udina, Trivenetin Opçina şəhərlərində

## Ümummilli lider Heydər Əliyev:

*İkinci Dünya müharibəsi dünya tarixinə mütərəqqi qüvvələrin 1941-1945-ci illər müharibəsində qalibiyəti kimi yazılmışdır. Azərbaycan Respublikası da qələbənin əldə olunmasında böyük xidmətlər göstərmişdir.*



ve Çexoslovakianın Bruno və Bistritsa yaşayış məntəqələrində yaradılmış gizli antifaşist təşkilatları böyük üstünlüklerə malik idi.

Vətəndən çox-çox uzaqlarda - Fransanın cənubunda yerleşən Rodez şəhərinin azadlığı uğrunda döyüşen kapitan Hüseyin Rza Məmmədovun adı daim fransız vətənpərvərələr tərəfindən yad edilir. Mirzəxan Məmmədov, Mirzə Məmmədəli, Həsən Əliyev, Qurban Məmmədov, Paşa Cəferxanlı Pədez qəbiristanlığında qardaş məzarlığında dəfn edilmişlər. Onlardan sonra bu vəzifəni fransız dilində sərbəst danışan, düşərgədə alman zabitlərinin yanında tərcüməçi işləyən azərbaycanlı Füqul Bayramov öz üzərinə götürür. Lakin az sonra o da faşist gestaposu tərəfindən tütülərək edam olunur.

Göstərdiyi şücaətə görə Xəlef Hacıyev Fransa partizanları arasında ad qazanmışdı. Partizanlardan Əhmədiyyə Cəbrayılov, Nuru Abdullayev, Bahadur Hacıyev, Rza Rzayev, Ələkbər Möhsümov və başqaları Fransanın yüksək orden və medallarına layiq görülmüşdülər.

Əhmədiyyə Cəbrayılov Parisin faşistlərdən azad edilməsində xüsusi fərqliyinə görə Fransanın 10 yüksək orden və medallı, o cümlədən, bu dövlətin en yüksək mükafatına - "Milli legion" ordeninə layiq görülmüşdü. Fransa Kommunist Partiyasının bas katibi Moris Torez Ə.Cəbrayılova göstərdiyi iğidiyyətə görə Azərbaycana təşəkkür məktubu göndərmişdi.

Müharibənin ilk illərində Almanıyanın Ştrans düşərgəsində saxlanılan azərbaycanlılardan ibarət hərbi əsirlər antifaşist təşkilatlarında yaradmışdır. Buraya Azərbaycanın şanlı oğlu Mehdi Hüseyinzadə, onun silahdaşlarından Rza Ağazadə, Qədir İsgəndərov, Firudin

Hüseynov, Cəmil İsmayılov, Cavad Həkimli, Mıkaçıl Quluzadə, Miryaqub Ağalarov və başqaları daxil idilər. Ştrans düşərgəsindəki azərbaycanlı hərbi əsirlər Yuqoslaviya və İtaliya torpaqlarına aparıldıqdan sonra onlar öz etrafına çoxlu sayıda slovak, Yuqoslavi və İtaliya vətənpərvərini celb edə bilmışlər. 1957-ci il 12 aprel tarixində "Pravda" qəzətində dərc olunan "Qəhrəman partizan" adlı yazı Mehdi Hüseyinzadənin göstərdiyi iğidliliklərən bəhs edirdi. Həmin yazıcıdan oxuyuruz: "1944-cü ilin yay gününün birində, cəsur partizan faşistlərin Qorileya şəhəri kənarındaki benzin anbarına yaxınlaşır. Mehdi anbarı minalayıb partladır. 3 həftədən sonra yaxınıraq ikinci bir yanacaq anbarı da yandırılır. Mehdi Hüseyinzadənin döyüş həsabında yüzlerle öldürülmiş faşist vardır."

Yuqoslaviya hökumətinin yüksək orden və medalları ilə təltif olunan partizanlar arasında 40 nəfər azərbaycanlı Vardır. Kamil Məmmədovun Yuqoslaviya ərazisində Yuqoslaviya antifaşist Vəcəsi tərəfindən yüksək qiymətləndirilərək "Döyüş sücaətine görə" ordeni ilə təltif edilir. O, 1958-ci ildə üçüncü dərecceli "Döyüş Söhrəti ordeni"nə layiq görülmüşdür.

1957-ci ildə M.Hüseyinzadənin ölümündən sonra faşist işğalçılara qarşı mübarizədə göstərdiyi xüsusi fədakarlıqlara görə Sovet İttifaqı Qəhrəmanı adı verilir.

İtaliya Müqavimət hərəkatında iştirak edən azərbaycanlılardan Kəbir Məcidov, Əvəz Mirzəyev, Məhərrəm Nəcəfov, Xançoban Cəfərov, Şirin Zəkeriyəyev və başqaları da iğidlik nümunələri göstərmişlər.

İtaliya hökuməti tərəfin-

dən Kəbir Məcidova Cüzeppi "Haribaldi nişanı", Əvəz Mirzəyevə isə fəxri ferman verilmişdi. Umumiyyətlə, Şimali İtaliyada 300-dən çox azərbaycanlı partizan vuruşmuşdu.

Uzaq İtaliya torpağında hələ Almaniyada hərbi düşərgədə olarkən gizli təşkilatın yaradıcılardan biri olan Cəmil İsmayılov son ölüm anında düşmənə əyilməyib, "Əlvida, Azərbaycan" deyərək ölməzləyə qoşmuşdu. Doğma Vətəndən çox-çox uzaqlarda əbədiyyətə qoşulan yüzlərə azərbaycanlılarının ruhu bugün şəhidlərimizin ruhu ilə birlikdə narahatdır. Cünki torpaqlarımızın bir hissəsi hələ de düşmən işğalındır. Amma Silahlı Qüvvərimizin ilk illərində Almanıyanın Ştrans düşərgəsində saxlanılan azərbaycanlılardan ibarət hərbi əsirlər antifaşist təşkilatlarında yaradmışdır. Buraya Azərbaycanın şanlı oğlu Mehdi Hüseyinzadə, onun silahdaşlarından Rza Ağazadə, Qədir İsgəndərov, Firudin

Hazırladı:  
Lalə HÜSEYNOVA,  
"Azərbaycan Ordusu"

## Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

Vətəndaşlardan daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, Silahlı Qüvvələrde müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla bağlı müəyyən olunmuş qaydaları təqdim edirik.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan hərbi vəzifələr hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına və ya Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (SQ TTM) müraciət edə bilərlər.

Silahlı Qüvvələrin ehtiyacları nəzərə alınmaqla hərbi vəzifələr yalnız müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kurslarına qəbul edilirler.

"Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci və 36.1.1-ci maddələrinə uyğun olaraq, həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətdən artıq həqiqi hərbi xidmətə - en azı ümumi orta təhsili qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırılmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifələr (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), həbbie 19 yaşından 40 yaşınadək qadınlara könüllü daxil ola bilərlər.

Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul qulluqçularının hazırlığı kursu hər ilin yanvar, aprel, iyul və oktyabr aylarında mərkəzələşdirilmiş şəkildə SQ TTM-de keçirilir.

Müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunu bildirmiş şəxs (şəxslər) xidmət keçmək istədiyi hərbi hissənin komandanlığında ərizə ilə müraciət etməlidir. Namızəd tərtib edilmiş sənədlər (şəxsi işlə ilə) birlikdə yuxarı qərargahlarda yaradılmış peşə-psixoloji seçim komissiyasına təqdim olunur. Namızədin fiziki hazırlığı, ümumi bilik səviyyəsi, məntiqi mühakimə, qərar qəbuletmə, düşünmə qabiliyyəti, peşə maraqları, ixtisas hazırlığı, ünsüyət yaratmaq bacarığı, fərdi-psixoloji və digər keyfiyyətləri yaranır. Komissiya tərəfindən peşəkar yararlılığı müsbət qiymətləndirilen namızədin adı namizədlər siyahısına daxil edilir və növbəti qəbul zamanı o, kursa göndərilir.

Kursa təqdim olunan namızəd Müdafiə Nazirliyinin Hərbi Həkim komissiyasında tibbi müayinədən keçərək onun xidmətə yararlılıq dərəcəsi müəyyən edilir. Yararlı hesab edilən namızədlər SQ TTM-də təşkil olunan qəbul imtahanlarında iştirak edir. İmtahanları müvəffəqiyyətə vermiş namızədlər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursuna (4-8 həftəlik) qəbul edilirler. Kursu müvəffəqiyyətə başa vuran namızədlər müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilirler və ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

### Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün təqdim olunan sənədlərin siyahısı:

- komanda üzrə raport (ərizə);
- tərcüməyi-hal (1 nüsxə əllə və 2 nüsxə kompüter ilə yazılımış);
- təhsil haqqında sənədin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd;
- doğum haqqında şəhadətnamənin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd;
- nigah haqqında şəhadətnamənin surəti (evlidirsə) (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd;
- uşaqların doğum haqqında şəhadətnamələrinin surəti (uşaqları varsa) (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd;
- xidmət (is və ya təhsil) yerindən xidməti xasiyyətnamə (isləyirse);
- yaşayış yerindən və ailə tərkibi haqqında arayış - 2 ədəd
- 2 ədəd fotosəkil (başıqçıq, anfas) 3x4 sm. ölçüdə və 2 ədəd 9x12 sm. ölçüdə;
- məhkumluğun olub olmaması barədə "ASAN xidmət" mərkəzləri tərəfindən verilmiş arayış;
- ehtiyatda olan əsgər və çavuşlar üçün hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd;
- şəxsiyyət vəsiqəsinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 ədəd;
- sağlamlıq haqqında arayış (forma 7) (yalnız Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından verilmiş).

**Qeyd:** Məhkumluq olan, əvvəller əsgər, matros və çavuş vəzifələrindən başlaşma əsasında könüllü hərbi xidmətə olarkən hərbi qulluqçuların şərəfini ləkələyən, nalyaq hərəkətlər tövətdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçuların tekrarən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciət etməmələri xahiş olunur.

**Telefon:** (012) 538-85-62; (012) 538-54-83;  
(012) 539-55-19.

**Bu günlərdə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin üzvləri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında növbəti dəfə qanvermə aksiyası keçirilib.**

Hospitalın rəisi tibb xidməti polkovnik-leytenantı Tofiq Tağıyev bildirib ki, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsi dəfələrlə Vətənəmizin müdafiəsində yaranmış hərbiçilərə köməklik göstərib. Abiyat Ağadadaşovanın rehbərlik etdiyi təşkilatın üzvlərinin cəbhə bölgələrinə müntəzəm səfərləri, əsgərlərə görüşləri düşmənle temas xəttində xidmət edən döyüşçülərin ruh yüksəkliyini daha da artırır.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Qan Bankı bölümündə böyük canlanma vardı. Hərbi hissələrdə çalışan mülki işçilər könüllü qan verməyə gəlmişdilər. Bölmə rəisi tibb xidməti polkovnik-leyte-

## Qanvermə aksiyası keçirilib



nanti Kazım Quliyevlə görüşüb qan bağışlama aksiyası ilə bağlı fikirlərini öyrəndim. O bildirdi ki, Qan Bankı bölməsi

hospitalda müalicə alan xəstə və yaralıları lazımla qan və qan komponentləri ilə təmin etmək üçün fəaliyyət göstərir.

"Hazırda müasir tibbi avadanlıqlarla təmin olunmuş bölmədə qanın bütün komponentləri tələbata uyğun hazırlanır. Xə-

tə və yaralılara verilən qan və qan komponentləri ən müasir ullarla test edilir".


Kazım həkim onu da eləvə etdi ki, Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova aprelin əvvəllerində hospitala gəlmişdi. O zaman cəbhədə gərgin döyüşlər gedirdi. Abiyat xanım bizi bildirdi ki, onun rəhbərlik etdiyi kollektiv könüllü qan vermək istəyir. Həmin vaxt Qan Bankı bölümündə lazımi qədər qan ehtiyatımız var idi. Bu səbədən də həmkarların bu aksiyasını qeyri-müəyyən vaxta təxirə salıq. Onlar bu gün böyük həvəslə gəlib Silahlı Qüvvərimizin qan ehtiyatını artırmağa kömək edirlər. Qan Bankı bölüməsinin "Verəcəyiniz qan bir körpə, bir ana, bir əsgər, bir xəstə üçün həyat deməkdir" devizi donorların xeyriyyəciliyinə verilən deyerdir.

**Mayor Bəxtiyar ƏLİYEV,  
"Azərbaycan Ordusu"**

***Suşa hər birimizin ürəyindən keçən müqəddəs bir məkandır. Neçə illərdir ki, həsrətini, nisqilini çəkirk. Onu görmək, torpağına ayaq basmaq, buz bulaqlarının suyundan içmək üçün burnumuzun ucu göynəyir. Ümummilli liderimiz Heydər Əliyev demişdir ki, Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.***

Şuşanın tarixi cox qədimdir. Şəhərin əsası 1750-ci illərin əvvəllerində Azərbaycanın görkəmli dövlət xadimi Pənahəli xan Cavanşir tərəfindən yaradılıb və Pənahabad adlandırılıb. Qarabağ xanlığının paytaxtı Pənahabad - Şuşaya köçürülmüşdü. Bünövrəsi qoyulan vaxtdan şəhərin bütün əhalisi yalnız azərbaycanlılar idı. Büttün məhəllələrin, küçələrin, tarihi abidələrin, imarətlərin, bulaqların adları bu şəhəri yaradan azərbaycanlılara məxsus idı. Bu gözəl şəhər 17 məhəllədən ibarət olmuşdu. Hər məhəllənin ayrıca öz məscidi, öz bulağı, öz təndiri ve s. var idi. Şəhər getdikcə böyük, inkişaf edib. Şuşa şəhəri üç qapısının olmasına ilə tanındı. Ucù də qədim Azərbaycan ellərinə açılmışdır: Gəncə, İrəvan, Ağoğlan qapıları. Şuşa şəhəri yaradığı gündən Azərbaycan mədəniyyətinin ən mühüm mərkəzlərindən birinə çevrilmişdi. Azərbaycan musiqisinin beşiyi olan Şuşa "Qafqazın Konservatoriyası" kimdi da şöhret qazanmışdı.

Şuşanın erməni qəsbkarları tərəfindən işğal olunmasından artıq 24 il keçir. Düz 24 il əvvəl mayın 8-də öz havadarlarına arxalanan ermənilər Şuşaya



hükum edərək şəhəri əla keçirdilər. 24 ildir ki, Şuşa düşmən tapdağı altında inləyib yolumuza gözləyir. 24 ildir ki, xalqımız Şuşa həsrəti ilə yaşıyır. Şuşalılar doğma ocaqlarına qayıdaçıqları günü həsrətlə, intzarla gözləyirlər.

Hər İl Şuşanın işğalının ildönmü respublikamızın her yerdində derin kəderle anılır. Erməni qəsbkarlarının işgalçılıq siyaseti qətiyyətə pislənilir, onların ünvanına lənətlər yağdırılır. İş-

gal mövzusu ilə bağlı sərgilər keçirilir, teatrarda intiqama, qisasa çağırılan tamaşalar səhnəyə qoyulur. Vətən, torpaq uğrunda şəhid olanlar ehtiramla yad olunur, hörmətlə xatırlanılır.

Qəsbkarlar şəhər üzərinə bir neçə istiqamətdən hücum keçmişdilər. Şuşanın müdafiəçiləri nəyin bahasına olursa-olsun, şəhəri qorumağa çalışır, son dəmələ qanlarını adək vuruşurlar. Təessüf ki, Şuşa düşmən əline keçdi. Şəhərin müdafiəsi zamanı 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Doğma ocaqlarımızı əla keçən düşmən Şuşada olan bir sıra tarihi abidələri yerlə-yekənsən edib dəgildi, evləri yandırdı.

Əminlik ki, aprel döyüşlərində gücün dünənyaya səbüt edən Azərbaycan Ordusu Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə yenə də öz sözünü deyəcək, qəsbkarları doğma torpaqlarımızdan qovacaq. Aprel zəfəri davamlı olacaq. Lələtəpə yüksəkliyində dalgalanan bayraqımız Şuşada da dalgalanacaq! Həm də ya-xın vaxtlarda...

**Mayor Vahid MƏHƏRRƏMOV,  
"Azərbaycan Ordusu"**

## Qarabağ müharibəsi veteranları cəbhə bölgəsinə yola düşüb'lər

Bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb. Onlar cəbhə bölgəsində yerləşən hərbi hissələri ziyarət edəcək, şəxsi heyətlə görüşəcəklər.

Yola düşməzdən əvvəl veteranlar Müdafiə Nazirliyində olublar. Nazirliyin yüksək rütbəli zabitlərinin iştirakı ilə keçirilən görüşdə aprelin əvvələrində ordumuzun əldə etdiyi uğurlardan, əməliyyatlar zamanı əsgərlərimizin hünər və

rəşadətindən danışılıb.

Bildirilib ki, mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi və təriyəvi işin təşkilində Qarabağ müharibəsi əlliərinin və veteranlarının rolü əvəzsizdir. Onlar mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrde olurlar. Bu cür səfərlərin sistemli şəkildə olması məqsədəyənqundur. Şəxsi heyətlə mütəmadi görüşlərin keçirilməsi vacibdir.

Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən Qarabağ müharibəsi əlliəri və veteranları müharibə illərini xatırlayıb, dəyandıqları səngərlərdə Vətən keşiyi keçən əsgərlərlə görüşməyin əhəmiyyətini vurgulayıblar. Veteranlar işğal altında qalan ərazilərimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacağına əminliklərini bildiriblər.

## Veteranlarla görüş



Mayın 5-də faşizm üzərində Qələbənin 71-ci İldönümü münasibətilə Herbi Deniz Qüvvələrində Böyük Vətən və Qarabağ mühəribələrinin veteranları ilə görüş keçirilib.

Əvvəlcə ümummillil lider Heydər Əliyevin abidəsi önüne gül dəstələri qoyulub. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütlə yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan I dərəcəli kapitan Natiq Bağırov qonaqları salamlayaraq əlamətdar gün münasibətə onları təbriz edib. O, Böyük Vətən mühəribəsində azərbaycanlıların göstərdiyi igidliklərden danışaraq bildirib ki, XX əsrde İkinci Dünya müharibəsi bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələri, hətta bütün bəşəriyyəti təhlükə altına aldı.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batolyonu və 1124 özünmüda-

fie dəstələri təşkil olunub. 1941-1945-ci illərdə 600 min-dən çox azərbaycanlı oğlan və qız cəbhəye yollanıb. Azərbaycan diviziyaları Qafqazdan Berlinən mübariz yol keçib. 130 həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüllüb, 30 nəfəri "Döyüş Söhrəti" ordeni, 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallardan Mahmud Əbibəlov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbabə Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəflə tarixinə yeni setirələr yazıblar.

Tədbirdə çıxış edən Böyük Vətən mühəribəsi veteranı Əlişəref Məhərrəmov, Əli Nəsimov və Qarabağ müharibəsi veteranları o günləri yenidən xatırlayıb, döyüş xatırələrini bölüşüb'lər.

**Baş leytenant Ceyhun CƏFƏRLİ,  
"Azərbaycan Ordusu"**

Gizir Mustafayev Anar Həsət oğluna 2013-cü ildə verilmiş gizirin şəxsi vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Müddətdən artıq həqiqi hərbi xidmet hərbi qulluqçusu Rəsulov Cavid Həsən oğluna 2013-cü ildə verilmiş şəxsi vəsiqə itdiyi üçün etibarsız sayılır.

**Məsul katib**  
polkovnik-leytenant  
İlham BEHBUDOV

**Telefonlar**

Baş redaktor: (012) 510-71-97 (faks);  
Baş redaktorun müavini: (012) 510-64-27;  
Məsul katib: (012) 510-71-98;  
Məktublar şöbəsi: (012) 510-64-28;

**Ünvanımız**

Bakı şəhəri, akademik  
Səfaət Mehdiyev küçəsi 144,  
"Qızıl Şərq" hərbi şəhərciyi

**Növbətçi**

Lale HÜSEYNOVA

**Qəzetin hesabı**

Nerimanov Rayon Xəzinədarlığı  
Kod: 200189  
VÖEN: 1500428611

Qəzet həftədə iki dəfə (III-VI günlər) neşr olunur.  
"Azərbaycan Ordusu" qəzeti kompüter mərkəzində  
səhifələnərək "Hərbi naşriyyat"ın matbaəsində hazırlanır.  
Diapozitivlərdən çap olunur. Əlyazmalar ray verilmir,  
təqdim edilən yazılar müəllifi qaytarılır.

Lisenziya № 361  
Sifariş № 247  
Nüsxə 4700